



XALQ QƏZETİ

№ 70 (29042) 3 aprel 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-mayor Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

Dövlətimizin başçısı əvvəlcə burada ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyaraq xatirəsini dərin ehtiramla yad etdi.

Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi hissədə aparılan yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, bu hərbi hissənin ərazisində qərargah binası, yeməkhana, əsgər yataqxanası yenidən qurulub, müasir təlim mərkəzləri yaradılıb. Hərbi hissənin ərazisində, eyni zamanda, burada xidmət edən ailəli hərbi qulluqçular üçün yeni yaşayış binaları, subay hərbiçilər üçün isə müasir tələblərə cavab verən yataqxanalar inşa olunub. Dövlətimizin başçısına məlumat verildi ki, burada yeni binaların da tikintisi nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izlədi.

Son illərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm və tarixi işlər görüldü. Şübhəsiz ki, bütün bu uğurların əldə edilməsində, Silahlı Qüvvələrimizin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində Azərbaycanın

çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur.

Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. 2003-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli

komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur. Bu hərbi texnika ilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən istənilən an düşməne sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Bunu 2016-cı ildə cəbhədə baş verən hadisələr də



iqtişadi inkişafı vacib rol oynayır. Təbii ki, güclü ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsal yönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirib. Dövlətimizin başçısının diqqəti nəticəsində yaradılan müdafiə sənayesi kompleksli Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açib. Təsəffüf deyə ki, indi ölkəmizin silah-sursatları bir

ordularının sırasına daxil olmasına imkan yaradıb. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu faktı beynəlxalq hərbi tədqiqat mərkəzləri də təsdiqləyir. Şübhəsiz ki, Azərbaycan bu uğura hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olub. İndiyədək ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda

göstərdi. Azərbaycan qoşunlarının mövqelərini dağıdıcı silahlardan, ağır artilleriyadan atəşə tutan düşmən layiqli cavabını aldı. Bu döyüşlər Azərbaycan Ordusunda yüksək mənəvi-psixoloji hazırlığın olduğunu üzə çıxardı. Aprel döyüşlərinin ən mühüm nəticəsi həm də ondan ibarət oldu ki, Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş rayonunun Günnüt kəndini də qəhrəmanlıqla azad etdi. Əlahiddə Ümumqoşun Ordusunun əks-



həmləsi nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılgaya dağı və Mehridağ işğaldan azad olundu, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alındı. Bütün bu uğurlar isə Azərbaycan Ordusunun qüdrətini göstərir. Çünki ölkəmizin güvənc yeri, qürur,

ləyaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan Ordusu xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir. Xalqımızın Silahlı Qüvvələrə olan inamı isə ölkəmizin milli

təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır.

Sonra Prezident İlham Əliyev hərbi qulluqçularla görüşdü. Ali Baş Komandan görüşdə çıxış etdi.

(ardı 2-ci səhifədə)

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Aprel 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışıqı olub.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədrələrinin vasitəçiliyi ilə martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş ilk rəsmi görüşün

nəticələri və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münasibətlərinin həlli üzrə danışıqlar prosesini müzakirə edəblər.

Prezidentlər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin fəallaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Söhbət zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlığın müxtəlif sahələrdə bundan sonra da müvəffəqiyyətlə inkişafına əminlik ifadə olunub.



Bu gün Azərbaycan Ordusu dünya miqyasında ən güclülər sırasındadır

» 3



Vətən sənə inanır, Azərbaycan əsgəri!

» 5



Azərbaycan Prezidentinin humanist addımı böyük razılıqla qarşılanıb

» 6



PAVEL KLİMİN: Avropa İttifaqına və NATO-ya doğru yolumuz dəyişməyəcək

» 8

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub

Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı



(əvvəli 1-ci səhifədə)

– Öziz zabitlər, mən sizi ürəkənd salamlayıram. Bu gün hərbi hissə ilə tanışlıq mənə çox xoş təəssürat bağışladı. Son illərdə hərbi hissə əsaslı şəkildə yenidən quruldu, təlim prosesi üçün bütün lazımı şərait yaradıldı. Bu, bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

Aprel döyüşlərindən 3 il keçir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Döyüşlər zamanı itkilərimiz də olub, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı hərbiçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yarananmış bütün hərbiçilər xoşbəxtlikdən normal həyata qayıtdılar. Onların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımı işlər görülmüşdür.

Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbiçilərimiz peşəkərlik, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkərdir,

həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbiçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi.

Bizim müliki vətəndaşlarımız da döyüşlər zamanı qəhrəmanlıq göstərmişlər. Bir neçə müliki şəxs Ermənistanın təxribatı nəticəsində həlak olmuşdur, yüzlərlə ev sıradan çıxmışdır, yandırılmışdır. Biz bütün bu evləri qısa müddət ərzində bərpa etdik. Döyüşlərdən sonra gətirdiyim həmin o təmas xəttinə yaxın yerləşən kəndlərdə vətəndaşlarla görüş əsnasında gördüm ki, bu vətəndaşlarda nə qədər milli ruh var, bunlar nə qədər qorxmaz insanlardır, atəş altında qalaraq öz doğma evlərini, kəndlərini tərk etməmişlər.

Döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildi. Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu, 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzeri olan məscid tikildi, yeni iş yerləri yaradıldı. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Bu, bir daha onu göstərir ki, hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır – bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində bizim torpaqlarımız işğal altına düşmüşdür. Bunun səbəbi də odur ki, o vaxt hakimiyyətdə olan qüvvələr öz yarımçıq fəaliyyəti

ilə imkan verdilər ki, Ermənistan torpaqlarımızı zəbt etsin. AXC-Müsavat cütliyünün xəyanətkar fəaliyyəti nəticəsində işğal edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri möhkəmləndi, Ermənistanla Dağlıq Qarabağ arasında canlı bağlantı yaradıldı və düşmənin imkan verdi ki, öz işğalçılıq siyasətini davam etdirdi. Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyətdə dəyişiklik edildi, uğurlu Horadiz əməliyyatı aparıldı. Horadiz əməliyyatı

muzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkərdir, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir. Bütün bunlar realıqdır.

prosesi geniş vüsət almışdır. Son illərdə bir çox hərbi hissələrin şəhərciklərinin açılışında olmuşam. Hər yerdə səviyyə yüksəkdir, şərait çox gözəldir, o cümlədən bu hərbi hissədə. Burada mənə əvvəlki illərdə olan vəziyyəti əks etdirən fotosəkilər təqdim olundu. Əlbəttə ki, vəziyyət çox ağır idi. Ancaq mənim xüsusi tapşırıgım əsasında hərbi hissə qısa müddət ərzində yenidən quruldu, burada yaxşı şərait yaradıldı. Həm burada çalışanlar, həm

tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaq.

Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edil-

idi ki, bu mövqə formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münasibətidir. Biz hər dəfə bu münasibə ilə bağlı sözümlərimizdə deyəndə bu münasibəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti.

Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görül-müş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir.

Siz – burada xidmət göstərən hərbiçilər öz vəzifə borcunuzu çox yaxşı bilirsiniz, yaxşı başa düşürsünüz. Siz ən ağır döyüşlərdə iştirak etmişsiniz, qəhrəmanlıq, şücaət göstərmişsiniz. Dövlət sizin fəaliyyətinizi yüksək qiymətləndirir. Mən Sizi əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm, sizə və Ordumuza yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.

Müdafiə naziri Zakir Həsənov şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə Ali Baş Komandanı minnətdarlığını bildirərək dedi:

– Cənab Ali Baş Komandan! Azərbaycan Ordusunun bütün şəxsi heyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Orduda keçirdiyiniz islahatlar ordunun döyüş qabiliyyətinin artırılmasına, nizam-intizamın güclənməsinə və şəxsi heyətin sosial bazasının yüksək səviyyədə təşkil olunmasına yönəlib. Bu gün Azərbaycan Ordusunun bütün uğurları yalnız bu islahatlar nəticəsində mümkün olmuşdur.

Bu gün şəxsi heyət Sizin orduya göstərdiyiniz diqqət və qayğıni gündəlik həyatında hiss edir və Sizin etimadınızı doğrultmaq üçün hər an hər bir əmrinizi yerinə yetirməyə hazırdır və qadirdir.

Diqqətinizə görə çox sağ olun.

Sonra Prezident İlham Əliyevə xüsusi təyinatlıların geyim formaları, xüsusi təchizatı və ərzaq normalarının nümunələri təqdim olundu. Yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı və vətənpərvərliyi ilə seçilən Azərbaycan ordusunun hərbi qulluqçularının sosial məsələlərinin həlli, onların xidmətkeçmə və hərbi qabiliyyətlərinin daha da yüksəldilməsi istiqamətində də son illərdə dövlətimiz tərəfindən mühüm addımlar atılıb.

AZƏRTAC



nəticəsində 20-dən çox yaşayış məntəqəsi işğalçılardan azad edildi. Bu gün Horadiz şəhəri və həmin o kəndlər çiçəklənir, canlanır, orada ən yüksək səviyyədə işlər görülür.

Ordu quruculuğu prosesinə start verildi. Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Qeyd etdiyim kimi, sonuncu reytingə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordu-

Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir.

Hərbiçilərin məişət problemləri həll olunur. Buna da böyük diqqət göstərilir. Keçən ilin sonunda 300-dən çox hərbiçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbiçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbiçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbiçiyə yeni mənzillər verildi. Bu günə qədər yüzlərlə hərbiçiyə yeni mənzillər verildi.

yataqxanalarda qalanlar üçün gözəl şərait yaradıldı. Onu da bildirməyəm ki, bizim hərbi hissələrimizdə müliki işlərdə müliki vətəndaşlar çalışır, bu da yenilikdir. Beləliklə, biz hərbiçiləri, onların fəaliyyətini əsas vəzifə borcuna yönəltmişik, eyni zamanda, 20 minə yaxın müliki şəxs işlə təmin edilmişdir.

O ki qaldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münasibə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həlli tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli,

miş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münasibə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbiçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
1. Müəyyən edilsin ki, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasına gələn, YUNESKO-nun rəsmi dəvət məktubunu və həmin təşkilatın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il iyunun 20-dən iyulun 10-dək Azərbaycan Respublikasının

beynəlxalq hava limanlarında viza ala bilərlər.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
2.1. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN

Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə YUNESKO-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;
2.2. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və

konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2019-cu il

S.Ç.Hacıyevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə rəhbər tutaraq **qərara alıram**:

Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2019-cu il

Baş nazir Novruz MƏMMƏDOV: Azərbaycan–Qazaxıstan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 2-də Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyev ilə görüşüb.

Görüşdə Azərbaycan–Qazaxıstan münasibətlərindən danışan Novruz Məmmədov dost və qardaş ölkələrimiz, xalqlarımız arasında tarixən çox yaxşı əlaqələrin mövcud olduğunu bildirib. Təmali ulu öndər Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev tərəfindən qoyulan Azərbaycan–Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Baş nazir ötən ilin noyabrında Qazaxıstanın paytaxtı Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirakını, keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Baş nazir bildirib ki, qarşılıqlı səfərlər, aparılan



danışıqlar, imzalanan sənədlər bu gün ölkələrimiz arasında çox möhkəm əlaqələrin mövcud olduğunu sübut edir. “Hesab edirəm ki, dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var və sizin səfəriniz əməkdaşlığımızın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”, – deyər Baş nazir Novruz Məmmədov vurğulayıb.

Nazir Askar Jumaqaliyev bildirib ki, müstəqilliklərini bərpa etdikdən sonra ölkələrimiz arasındakı əməkdaşlıq daha da möhkəmləndirilib və bu gün Azərbaycan–Qazaxıstan əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf etdirilir. Görüşdə Azərbaycanın və Qazaxıstanın Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından maksimum

dərəcədə faydalanmaqda maraqlı olduğu vurğulandı. Həmçinin Xəzər dənizində birgə fəaliyyətə, nəqliyyat, rabitə, müdafiə sənayesi, kosmik sənaye, İKT, o cümlədən rəqəmsallaşma sahələrində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinə dair Tədbirlər Planı təsdiqlənib

□ Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

Sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib. Qeyd edək ki, UNESCO-nun Ümumdünya

İrs Komitəsinin 43-cü sessiyası 30 iyun-10 iyul tarixlərində keçiriləcək.

AZƏRTAC

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Nö 138

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 380; 2017, № 4, maddə 672, № 5, maddə 1010, № 10, maddə 1918; 2018, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2741) ilə təsdiq edilmiş “Doktorantlara, ali

Bakı şəhəri, 1 aprel 2019-cu il

təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın 1.9-cu bəndi aşağıdakı redaksiyada verilsin:

“1.9. Ali və orta ixtisas təhsili müəssisələrində, həmçinin magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında akademik məzuniyyət götürən doktorant və tələbələr cari tədris semestri müddətində təqaüd tam həcmdə ödənilir və həmin şəxs akademik məzuniyyətdən qayıtdıqda ona təqaüd yalnız növbəti imtahan sessiyasının nəticələrinə əsasən ümumi əsaslarla verilir. Peşə təhsili müəssisələrində akademik məzuniyyət götürən tələbələrə təqaüdü verilərsə onlar akademik məzuniyyətə gətirdiyi gündən dayandırılır və akademik məzuniyyətdən qayıtdıqda tələbələrə təqaüdü verilərsə davam etdirilir.”.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Etibar NƏCƏFOV: ATƏT Avropada multikulturalizmitəşviq etmək üçün əlindən gələni etməlidir



Aprelin 1-2-də Avstriyanın paytaxtı Vyanada, ATƏT-in baş qərargahında “Tolerantlıq və qeyri-ayrı-seçkilik prinsiplərinin qorunması, o cümlədən din və ya etiqad azadlığının təşviqi və müdafiəsi” mövzusunda insan ölçüsü üzrə birinci əlavə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov iştirak edib.

ATƏT-ə üzv olan dövlətlərin nümayəndələrinin, dini təşkilatların, vətəndaş cəmiyyətini təmsil edən qurumların, beynəlxalq təşkilatların və ekspertlərin iştirak etdikləri tədbirdə ATƏT-ə üzv olan dövlətlərin dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması istiqamətində həyata keçirdikləri təcrübələr müzakirə olunub.

Etibar Nəcəfov tədbirin “Din və ya etiqad zəminində irqçiliyin, dözümsüzlüyün və ayrı-seçkiliyin səbəbləri və nəticələri” adlı sessiyasında ki çıxışında multikulturalizmin irqçiliyin, dözümsüzlüyün və ayrı-seçkiliyin qarşısının alınması sahəsində ən səmərəli siyasət modeli olduğunu qeyd edib. Şöbə müdirinin fikrinə, bu, multikulturalizm

siyasətinin mahiyyətindən irəli gəlir. Belə ki, həmin siyasət modeli cəmiyyətdəki etnik, dini və mədəni müxtəliflikləri və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlib. E.Nəcəfov multikulturalizmin etnik-mədəni dəyərlərin qorunmasının ən səmərəli siyasət modeli olduğunu ölkəmizin təmsalında göstərüb. O, Azərbaycanın dünyanın ən tolerant ölkələrindən sayıldığını, xalqımızın həyat tərzini olan multikulturalizmin respublikamızda dövlət siyasəti səviyyəsinə qaldırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb, ölkəmizdə dini və milli zəminə heç bir qarşıdurmanın olmadığını vurğulayıb. Şöbə müdiri multikulturalizm siyasəti sayəsində Azərbaycan

dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini bildirərək, bunun mühüm göstəriciləri sırasında ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olması göstərib.

Çıxışının sonunda E.Nəcəfov qeyd edib ki, ATƏT öz missiyasına uyğun olaraq Avropa məkanında təhlükəsizliyin və əməkdaşlığın təminatı istiqamətində multikulturalizmi fəal şəkildə təşviq etməlidir. Bu işin həyata keçirilməsi müasir dövrdə bir sıra Qərb ölkələri başçılarının multikulturalizm siyasətinin səmərəli olmaması ilə bağlı çıxışları fonunda xüsusən aktualıq kəsb edir.

AZƏRTAC

Bakı insan alverinə qarşı mübarizəyə dair beynəlxalq seminara ev sahibliyi edəcək

□ “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması” (ENCT) layihəsi çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanı nümayəndəliyi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə aprelin 3-4-də Bakıda, “Hyatt Regency” otelində “Cinayət istintaq orqanlarının insan alveri ilə mübarizə sahəsində rolu” mövzusunda beynəlxalq seminar keçiriləcək.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizəsinin və insan alveri qurbanlarının müdafiəsinin daha səmərəli aparılması üzrə potensialın, habelə layihəyə cəlb olunaçaq hakimlərin, vəkillərin və digər təlimçilərin insan alveri ilə mübarizə sahəsində bilik və bacarıqlarının artırılmasından ibarətdir. Seminarda bir sıra xarici ölkələrin və beynəlxalq qurumların təmsilçiləri, hakimlər, prokurorlar, vəkillər, Ədliyyə və Daxili İşlər nazirliklərinin əməkdaşlarının iştirakı gözlənilir.

Tədbirdə beynəlxalq, regional və yerli səviyyədə insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqi məsələləri müzakirə olunacaq. İnsan alveri ilə mübarizənin müxtəlif aspektlərinə dair Türkiyə, Almaniya, Bolqarıstan, Rumıniya, İsveçrə, Ukrayna, Moldova və Belarusun, Interpolun, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələrinin təqdimatları dinlənəcək, fikir və təcrübə mübadiləsi aparılacaq.

AZƏRTAC



Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində söylədiyi nitqi bugünkü Azərbaycan haqiqətlərinin ən sadə ifadələri ilə ifadə edilmiş idi. Həmin nitq ordumuzun peşəkarlığı, silahlı qüvvələrin maddi-texniki bazasının müasirləşdirilməsi, əsgər və zabitlərin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin dilə gətirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Dövlət başçımız Azərbaycan əsgər və zabitlərinin son illər əldə etdiyi uğurlardan danışarkən iki mühüm məsələni xüsusi vurğulayıb. Bunlar 2016-cı ildə baş vermiş Aprel döyüşləri və Naxçıvandakı hərbiçilərimizin böyük peşəkarlıqla başa çatdırdığı Günnüt əməliyyatı idi. Erməni təxribatlarının qarşısı alınarkən başlanmış Aprel döyüşləri haqqında danışan Ali Baş Komandan demişdir ki, Azərbaycan əsgəri, zabiti istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. “Döyüşlər zamanı hərbiçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim

hərbiçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənavi-psixoloji baxımından da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi”.

Ölkə ictimaiyyəti cənab Prezidentin bu nitqini çox böyük maraqla dinlədi. Ekspertlərin fikrinə, dövlət başçımızın martın 29-da Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə nümayiş etdirdiyi qətiyyət və danışıqların formatının dəyişdirilməsinə nail olmasının ardınca, bu nitqi də

Bu gün Azərbaycan Ordusu dünya miqyasında ən güclülər sırasındadır

Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı

ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş

Bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbii, çünki biz müharibə şəraitində yaşayırdıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

düşmənlərimizə dərs olmalıdır. Ermənilər artıq başa düşməlidirlər ki, daşı atəkdən tökməyin vaxtıdır. Yeni gəlmişkən, xüsusi təyinatlılar qarşısında çıxış edən Prezident İlham Əliyev

mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda

görüş bir daha onu göstərir ki, bu, Ermənistan - Azərbaycan münasibətidir”.

Cəmi 27 il dövlət müstəqilliyi olan, bu müddətdə hamısını məcburən cəlb etdiyi müharibə şəraitində yaşayan Azərbaycan Respublikasının belə qısa müddətdə dünyanın ən güclü 50 ordusu sırasına çıxan Silahlı Qüvvələr formalaşdırması dostlarımızı məmnun etməklə yanaşı bədixahlarımızı da yenidən düşündürməyə vadar edir. Artıq işğalçı dövlət və onların himayədarları da başa düşürlər ki, Azərbaycana qarşı təzyiq və diktərlər danışmaq mümkün deyil. Elə beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsinə say göstərməsi də məhz həmin arquməntdən qaynaqlanır.

Artıq zaman başqadır və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi günün üzəgəyənə qədər münaqişənin həllə barmı razılaşır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq

□ Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub. Dövlət başçısı Milli Ordunun zabiti və əsgərləri qarşısında dərin məzmunlu çıxış edib. Prezidentin çıxışında ordu quruculuğu barədə səsləndirdiyi dəyərli fikir və mülahizələr ölkə ictimaiyyəti arasında dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə söz açan Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, Beynəlmiləli Əlil Döyüşçülər Fondunun rəhbəri Sərraf Orucov dedi:

– Mən cənab İlham Əliyevin N saylı hərbi hissədəki görüşünü televiziya danışıqları ilə izlədim. Dövlətimizin

başçısı fəxrlə bildirdi ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, bizim hərbi

hissələrimiz yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbii, çünki biz müharibə şəraitində yaşayırdıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Ələmlərdə halıdır ki, möhtərəm Prezidentimizin son görüşü şanlı Aprel döyüşlərinin üçüncü ildönümünə təsadüf edib. Məhz həmin döyüşlərdə ermənilərin uzun illər öz ordusu haqqında yaratdıqları mif darmadağın edilib. Milli Ordumuz bu döyüşlərdə nəinki öz gücünü göstərib, düşməni də dünyaya bir daha sübut edib ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq.

Ali Baş Komandan çıxışında vurğuladığı kimi, haqq-ədalət, tarixi haqiqət bizim tərəfimizdədir.



İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi arenada, həm də döyüş meydanlarında

qələbələri bizi yeni-yeni zəfərlərə ruhlandırır.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”

XİN: Ermənistan rəhbərliyinin son bəyanatları Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir

□ *Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formuluunu təqdim etməsi tamamilə qəbul edilməzdir. Hesab edirik ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir.*

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda səslənib. Bəyanatda deyilir: “Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini ciddi sual

altında qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir”.

AZƏRTAC

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb

□ *Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatı şərh edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 25 ildən artıqdır dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilib.*

XX əsrin 80-ci illərinin sonun-da ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsaslıq ərazi iddiaları irəli sürüldü. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırışı növbədənəknər sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. Bunun ardınca, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi.

Sovet rəhbərliyinin çox ciddi və bağlışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu – 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlıq və amansızlıq ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur.

26 il əvvəl – 1993-cü il martın 27-dən aprelin 2-dək Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Dağlıq Qarabağ bölgəsinin hüdüdlərindən kənarda yerləşən, 1936 kvadratkilometr sahəsi, 60 min nəfərə qədər əhalisi, 1 şəhər, 1 qəsəbə və 122 kəndi olan Kəlbəcər rayonu işğal edildi. Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı artıq münaqişəni mahiyyətə yeni – işğalçılıq səviyyəsinə keçirdi.

Bununla yanaşı, işğal nəticəsində Kəlbəcər rayonu ərazisindəki memarlıq abidələri bütünülükə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Kəlbəcər rayonu ərazisində tarixi və memarlıq abidələrindən sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağdüz-dag və Tutxun qızı yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 – Ağyataq, Levçay, Çorbulaq və

ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya cıvə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldag perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daşı yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpil qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mermər oniks (ehtiyatları 1756 ton), nefridit (ehtiyatları 801 ton) yatağı, ehtiyatları 2337 ton olan 1 obsidian (dövə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı qalmışdır.

Kəlbəcəra dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturulu kimi çox böyük müalicə-balneoloji təsira malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir. Murovdag, Şahdağ, Vardenis, Mixtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər şəhərinin ən yüksək zirvələri Gamiş dağı (3724 m) və Delidədağı (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılıb. Ən böyük çayı Tərtər (yuxarı axını) və onun qolları Lev çayı, Tutqunçay və başqalarıdır.

Hazırda işğal altında olan Sərsəng su anbarı da 1976-cı ildə Tərtər çayı üzərində inşa edilib. Sərsəng su anbarı işğal altında olandan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqla quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan 400 min nəfər əhali isə daim təhlükə altındadır.

Bundan əlavə, bu hərbi təcavüz nəticəsində 60 minə qədər Kəlbəcər əhalisi etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından məcburən köçkün düşmüş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş

və itkin düşmüşdür. Hazırda Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məskunlaşmışlar. Bununla yanaşı, qeyd etmək lazımdır ki, 1993-cü il aprelin 6-da BMT Təhlükəsizlik Şurasının 3194-cü iclasında Şura sədrinin bəyanatı qəbul olundu. Bəyanatda Kəlbəcəra hücum faktı təsdiq olunmaqla yanaşı, qoşunların dərhal çıxarılması tələbi də öz əksini tapdı. Bəyanatda göstərilirdi ki, Təhlükəsizlik Şurası bölgənin bütün dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiq edir.

Həmin il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının 3205-ci iclasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 822 sayılı qətnəmə qəbul edildi. Sənəddə Təhlükəsizlik Şurası tərəfindən işğalçı qoşunların Kəlbəcər rayonundan və Azərbaycanın son zamanlar işğal olunmuş digər ərazilərindən dərhal çıxarılması tələb olunurdu. Bu qətnəmə Təhlükəsizlik Şurası sədrinin 1993-cü il 29 yanvar və 6 aprel tarixli bəyanatlarına və baş katibin 14 aprel tarixli məruzəsindəki faktlara əsaslanırdı. Sənəddə Təhlükəsizlik Şurası sədrinin 6 aprel tarixli bəyanatında olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə əlaqədar Təhlükəsizlik Şurasının ciddi narahatlıq keçirdiyi bildirilir, bununla da Ermənistan Respublikasının münaqişədə bu və ya başqa formada iştirakı etiraf olunurdu. Bundan əlavə, qətnəmədə bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyini yolverilməzliyi bir daha təsdiq olundu.

Ümumilikdə, Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verildi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin öz doğma torpağından məcburən köçkün düşməsinə gətirib çıxarmış və hazırda bütün dövrələr olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əli olmuşdur. XX əsrin sonunda monoteistik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aid ediyəli ol-mayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilmişdir. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır.

Ermənistan Respublikası tərəfindən

AZƏRTAC

Deputat: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları mövcud formatda davam etdirməyə məcbur oldu

□ *Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları mövcud formatda davam etdirməyə məcbur oldu.*

Bunu açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva vurğulayıb ki, martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrini, eyni zamanda, geniş tərkibdə aparılan görüşün yekunu üzrə verilən bəyanatı təhlil etdikdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı haqlı və qətiyyətli mövqeyinin daha da möhkəmləndiyini aydın görə bilərik. Deputat bildirib ki, Ermənistanın yeni rəhbərliyi hakimiyyətə gəldiyi gündən ciddi-cəhdlə danışıqlar formatının dəyişdirilməsinə, qondarma rejimi də tərəf kimi danışıqlar prosesinə cəlb etməyə çalışırdı:

“Lakin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan qətiyyətli siyasət nəticəsində Ermənistan rəhbərliyinin bütün cəhdləri boşa çıxdı. Əlbəttə ki, bundan sonra Ermənistan danışıqlar formatını dəyişməyən mümkün olmadığını görərək dialoqu mövcud formatda davam etdirməyə məcbur oldu. Vyana görüşünün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır. Bu baxımdan bu görüş Azərbaycan Respublikasının növbəti diplomatik uğurudur”.



Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Təkbətek görüşü iki saatdan artıq davam edib, sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlərin görüşün yekunu üzrə birgə bəyanatında danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbət şəraitin yaradılmasının, danışıqlar prosesində konkret və nəticə yönümlü addımların atılmasının vacibliyi kimi məqamlar vurğulanır.

Amerikalı ekspert: Vyana görüşü Azərbaycanla Ermənistan arasında danışıqlarda yeni başlanğıcdır

□ *Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşü iki ölkə arasında danışıqların yeni başlanğıcını ifadə edir.*

Bunu amerikalı ekspert Piter Teys deyib. P.Teysin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da Ermənistanın baş naziri ilə görüşü zamanı dövlət idarəçiliyinin və ikitərəfli müzakirələrdə pragmatizmin yüksək səviyyəsini nümayiş etdirib:

“Onu qeyd etmək lazımdır ki, Azərbaycan həlli üzənmiş Dağlıq Qarabağ münaqişəsinin daim dinc vasitələrlə həllinə ciddi marağını vurğulayır. Vyana görüşü Azərbaycanla Ermənistan arasında danışıqlarda yeni başlanğıcı ifadə edir. Bu, hər iki ölkəyə aid olan həll olunmamış məsələlərə məşğul olmağı davam etdirən səmərəli platformadır”.

Ekspert bildirib ki, həqiqətdən də Ermənistan və onun rəhbərliyi yalnız əlavə vaxt qazanmaq və indiki status-kvonu qorumaq üçün danışıqlar aparıb, bu isə Azərbaycan üçün qəbul edilməzdir:



“ATƏT Minsk qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət sayıqlığı itirməməli, Yerevana təzyiqi davam etdirməlidir ki, Ermənistanı öz qoşunlarını Azərbaycanın suveren ərazilərindən çıxarmağa və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində insan haqlarının pozulmasını dayandırmağa məcbur etsinlər”.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində atılan yeni mühüm addımlar əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edir

Müsabiqənin məqsədi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramının yeni uğurlu nəticələri kimi, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas kateqoriyaların sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması, sosial ədalət prinsipinin yüksək səviyyədə təminatı istiqamətində atılan yeni inqilabi addımlar və əldə olunan mühüm irəliləyişlər barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması.

Müsabiqənin mövzusu

“Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahi naminə yeni inqilabi addımlar”

Müsabiqədə iştirak

Müsabiqə elan olunan gündəkd ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

- Dərc olunmuş yazının sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır.
- Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

- Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdığıları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər.
- Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda, saytlarda yerləşdirilməlidir.

5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

- 5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
- a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşən qəzet və ya saytlar.
- b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”dan çıxarılan qəzetlər və ya saytlar (1 il müddətində).
- c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər və ya saytlar (6 ay müddətində).
5. Dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazıların qəbul qaydaları

- Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1

nüsxə.

- Yazının elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) 1 nüsxə.
- Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə.
- Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).

Tələb olunan sənədlər

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sistemindən çıxarılmış əmək müqaviləsi bildirişi.
- İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə).
- Şəxsiyyət vəsiqəsi və surəti.
- Şəxsi VÖEN və surəti.
- Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması təsdiqlənməlidir).
- Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edə bilərsiniz.
- Tələb olunan sənədlər tam olmadıqı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
- Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
- Yazıların qəbulu 3 aprel 2019-cu il tarixində başlayır, 1 may 2019-cu il tarixində başa çatır.
- Yazılar rəsmi iş günləri saat 10.00-dan 16.00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi

İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədi-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunan yazıların mükafatlandırılması

Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat); II yer üçün 2 nəfər (800 manat); III yer üçün 3 nəfər (500 manat). Yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.

Bundan əlavə, 5 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar verəcəkdir.

Qaliblər, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə. Əlaqə telefonları: (012) 537-19-41; (012) 537-19-45; Elektron ünvan:info@kivdf.gov.az,kivdf.info@gmail.com

Vətən sənə inanır, Azərbaycan əsgəri!

“Ölümün insana başucalığı götürə biləcəyini bilmirdim. Mənalı ömür, şərəfli ölüm hər kəsə nəsib olmayan bir zirvəymiş. Həyatda elə uca dəyərlərimiz var ki, Aprel döyüşlərinin şəhid qəhrəmanı Murad Mirzəyev onu canından üstün tutdu. Artıq üçrəngli bayrağımıza baxanda belə qəhrəmanları görürük, himnimizi eşidəndə onların hünərini yad edib qürurlanırıq.

Aprel döyüşlərində ordumuzun qazandığı qələbədən sonra yol keçən bir əsgəri bağrımıza basmaq istəyirik. Getdiyimiz tədbirlərdə, oxuduğumuz qəhrəmanlıq hekayələrində indi hamı onlardan danışır. Sosial şəbəkələrdə hamı Aprel döyüşlərinin qəhrəmanlarının hünərini paylaşır...”

2016-cı ilin aprel döyüşlərinin növbəti ildönümündə Türkiyənin İzmir şəhərindən Azərbaycan sevdalı dostumuz Asif Qurbanlıdan aldığımız məktub bu sətilərlə başlayır. Məktubda Aprel döyüşlərinin qəhrəmanlarından birinin – Milli Qəhrəman, polkovnik-leytenant Murad Mirzəyevin həyat yolundan danışan bir məqalə də əlavə edilib. Həmin yazını oxucularımıza təqdim edirik.



Biz sənə təkcə Murad adı eşidəndə xatırlamayacağıq...

Həyatda elə insanlar var ki, qısa ömründə böyük daşları sığası işlər görür, hünər göstərirlər... Murad da 40 illik ömrünə belə şanlı səhifələr yazılmış nadir və seçilmiş insanlardan idi... Özündən sonra gələn nəsillərə vətənpərvərlik, igidlik, qəhrəmanlıq amalını örmədən edirdi.

Bu gün Muradı qəlbində, xatirələrində daim yaşadacaq həyat yoldaşı Fizzə, Vətənə yadigar qoyub getdiyi övladları Nurlan və Dəniz, onları heç vaxt yalnız qoymayacağına and içmiş yaxınları və ən əsası Azərbaycan xalqı və dövləti var.

Sən gedəndən sonra evindən qonaq-qaran heç çəkilmədi. Fizzəni,

Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan tarixi torpaqlarının bir qarışını da güzəştə getməyəcək. Bunu Trendə açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətəyev deyib.



Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan tarixi torpaqlarının bir qarışını da güzəştə getməyəcək

Millet vəkili bildirib ki, Azərbaycan son 15 ildə bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də böyük nailiyyətlər qazanıb. Bu gün Azərbaycanın müasir silahlar və texnika ilə təchiz olunmuş ordusu var və ordu quruculuğu prosesi təkcə maddi-texniki təminatla məhdudlaşmır. Əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu, döyüş qabiliyyəti çox yüksək səviyyədədir: “2016-cı il aprel döyüşlərində Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, Ali Baş Komandanın əmri ilə tez bir zamanda işğal olunmuş torpaqları azad etməyə qadirdir. Bunu işğalçı dövlətin rəhbərləri də çox yaxşı dərk edir. Azərbaycanın iqtisadi gücü və potensialı, gündən-günə inkişaf etməsi, Prezident İlham Əliyevin və ölkəmizin dünya liderləri arasında böyük nüfuzla sahib olması Ermənistan rəhbərliyini yenidən substantiv danışıqların aparılması üçün danışıqlar masasına oturmağa məcbur etdi”.

Martin 29-da Azərbaycan və Ermənistan liderlərinin görüşünə toxunan X.Fətəyev qeyd edib ki, Prezident İlham Əliyev Vyana görüşündə bir daha Azərbaycanın dönməz iradəsini ortaya qoydu: “Dövlətimizin başçısı bildirdi ki, danışıqlar prosesinin formatı

dəyişməz qalacaq və danışıqlar yalnız Ermənistanla Azərbaycan arasında aparıla bilər. Hesab edirəm ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaranmış fasiləni aradan qaldırdı. 2016-cı il aprel döyüşlərindən sonra ikitərəfli danışıqların aparılmasına müxtəlif bəhanələrlə mane olmağa çalışan Ermənistan Prezident İlham Əliyevin çox uğurlu diplomatik fəaliyyəti sayəsində qeyd-şərtsiz danışıqlar masasına qayıtmağa məcbur oldu”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və uğurlu siyasəti Azərbaycanın qələbəsi ilə nəticələnecek: “BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822, 853, 854 və 884 sayılı qətnamələri qəbul edərek Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Artıq bütün dünya bilir ki, Azərbaycan tarixi torpaqlarının bir qarışını da güzəştə getməyəcək. Bunu aprel döyüşləri də bir daha sübut etdi”.

Aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər 100 faizədək artırılıb



Azərbaycan tarixinin qürurverici səhifələrindən biri olan 2016-cı il aprel döyüşləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusunun hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə qüdrətli ordular sırasında olduğunu bir daha göstərdi. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına qarşı uğurlu əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu minlərlə hektar torpağı işğaldan azad edərək, həmçinin strateji cəhətdən mühüm ərazilərə sahib oldu.

Prezident İlham Əliyev “Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir”, – deyə bəyan edərək, bu döyüşlərin dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyinə, həmrəyliyinə və vətənpərvərliyini nümayiş etdirdiyini vurğulayıb. Həmin döyüşlərdə həlak olmuş qəhrəman Vətən oğullarının – şəhidlərimizin ailələri, yaranmış əsgər və zabitlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhid ailələri və həmin döyüşlərdə yarananlara əlil olmuş hərbiçilərlə bağlı mühüm sosial müdafiə tədbirləri həyata keçirilib. Onlara qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq sosial təminat növləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin olunub. Şəhid ailələrinə birdəfəlik ödəmələr verilib, onlar üçün Prezidentin aylıq təqaüdünün məbləği mütləmədi olaraq artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ildə bu sahədə növbəti mühüm addım kimi 2019-cu il fevralın 1-dən həmin təqaüd 300 manata çatdırılıb. Eləcə də müharibə əlilləri kimi, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanların, o cümlədən aprel döyüşləri ilə əlaqədar əlilliyi olanlar üçün müavinət və təqaüdlər də cari il aprelin 1-dən 100 faizədək artırılıb.

Eyni zamanda aprel döyüşlərində yaranmış əsgər və zabitlərin reabilitasi-

yasına xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaranmış bir qrup əsgər və zabiti ilə görüşündə “Mənim tapşırıqla sizin hər birinizə fərdi yanaşma təbii oluncasınız”, – deyə bildirib. Bu tapşırığa uyğun olaraq, qeyd olunan əsgər və zabitlərin reabilitasiyası sahəsində yüksək səviyyədə işlər aparılıb. Belə ki, Heydər Əliyev Fondunun “2016-cı ilin aprel döyüşlərində yaranmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniyada İspaniya, İngiltərənin dünyada müasir protez istehsalçısı kimi tanınan şirkətlərinin yüksək texnologiyalı reabilitasiya məhsulları ilə təmin ediliblər.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən, cari ilin fevral ayında 30-dək hərbiçidən ibarət daha bir qrup Qarabağ müharibəsi əlili də protezləşməyə cəlb edildi. Onların hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri nəzərə alınmaqla yüksək texnologiyalı məhsullar seçilərək təmin olundular. Reabilitasiya vasitələri ilə təmin olunan həmin Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönerək əmək fəaliyyətlərini davam etdirir, bir qismi hərbi xidmətlərinə davam edir, ayrı-ayrı əlilliyi olan hərbiçilər isə paralimpiya idman növləri ilə məşğul olurlar.

Aprel döyüşlərində şəhid olanların ailələrinin, müharibə əlillərinin digər sahələrdə də qayğı ilə təmin olunması üçün müvafiq işlər aparılır.

Ömrünün hünər zirvəsi

Milli Qəhrəman polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə

həmin məktəbi motoatıcı ixtisası üzrə birinciliklə bitirmişdi. Zabit diplomunu və xatirə “Qılnc və məzun üzüyü”nü o zaman Murada ümummilli lider Heydər Əliyev və Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl təqdim etmişdi. 600 nəfər yerli və əcnəbi hərbi məzun arasında Murad birinci seçilərək “Onur naşkanı” təyin olunmuşdu. 1998-ci ilin sentyabrından “Eyirdir dağ komando” məktəbində 3 aylıq kurs keçmiş, 1999-cu ilin yanvar ayından İstanbulda yerləşən “Tuzla piyada məktəbi”ndə yeni kursa göndərilmiş və həmin ilin iyul ayında kursu müvəffəqiyyətlə bitirmişdi. 1999-cu ilin iyul ayından Türkiyə Silahlı Qüvvələrinin 4-cü motoatıcı briqadasında təqim komandiri vəzifəsində xidmət etmişdi. Yaxın qohumları, hətta həyat yoldaşı Fizzə xanım da Muradın Türkiyə ordusunda xidmət etməsindən o, şəhid olduqdan sonra törüməyi-halını oxuyarkən öyrəniblər.

Xarici ölkələrdə hərbi kurslarda

11 aprel 2016-cı il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəhid pilotlar və Murad Mirzəyevlə keçirilən vida mərasimində Muradın həyat yolu, xidmət etdiyi illər boyu yüksəlişdə olması və Vətənə qüsursuz xidmət etməsi xüsusilə vurğulanmışdı. O, 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Müdafiə nazirinin əmrinə əsasən motoatıcı təqim komandiri, 1999-cu ilin dekabr ayından kəşfiyyat bölüyündə kəşfiyyat təqim komandiri vəzifəsində xidmət etmişdi. 2000-ci ildən 2016-cı ilədək xüsusi təyinatlı qrup komandirinin müavinliyindən xüsusi təyinatlı hərbi hissənin komandiri vəzifəsinə qədər yüksəlmişdi. Azərbaycan

Respublikası Prezidentinin sərəncamları ilə “Qüsursuz xidmətə görə” (2 dəfə), “Hərbi xidmətdə fərqlənməyə görə” (2 dəfə), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalı” (3 dəfə) olmaqla 7 fəxri medalla təltif edilmişdi.

Murad Mirzəyev 2005–2007-ci illərdə Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında ingilis dili və xüsusi təyinatlılar üçün nəzərdə tutulmuş “Ranger” kursunda hərbi təhsil almışdı. Qeyd edək ki, xüsusi təyinatlılar üçün nəzərdə tutulan “Ranger” müasir hərbin ən ağır təlimi və ən çətin kurslarından hesab edilir. Murad təlim nöqtələrində normativləri amerikalı və ingilislərdən də cəld yerinə yetirərək, bu çətin kursu müvəffəqiyyətlə bitirən ilk və yeganə azərbaycanlı olmuşdu. Sonrakı illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında keçirilən hərbi kurslarda iştirak etmiş və təlimləri üstün dərəcə ilə başa vurmuşdu. Xidmətləri daim Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən biri kimi qiymətləndirilmişdi.

2–5 aprel 2016-cı il tarixlərində keçirilən hərbi əməliyyatlarda, Talış kəndi ətrafında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, polkovnik-leytenant Murad Mirzəyev döyüş tapşırığını yerinə yetirərkən çox böyük şücaət və igidlik göstərmiş, komandiri olduğu hərbiçilərlə birlikdə yüzlərlə erməniyə məhv etmiş və tutduğu mövqeyi bir addım belə tərk etmədən son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Maqşud HƏSƏNOV

Azərbaycan xalqının səbri tükənməz deyil

2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun 1994-cü ildən sonra ən irimiqəyaslı əməliyyatı idi. Bu, onu göstərdi ki, Azərbaycan xalqının səbri tükənməz deyil.



Martin 29-da Azərbaycan və Ermənistan liderlərinin görüşünə də toxunan C. Ələkbərov əlavə etdi ki, Prezident İlham Əliyev Vyana görüşündə bir daha Azərbaycanın prinsipial mövqeyini ortaya qoydu: “Dövlətimizin başçısı danışıqlar prosesi formatının dəyişməz olaraq qalacağı və münafiqə barədə dialoqın yalnız Ermənistanla Azərbaycan arasında aparıla biləcəyi barədə konkret mövqeyini bəyan etdi. Vyana görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaranmış sükutu pozdu, uzun müddətdir danışıqlar prosesi istiqamətində müşahidə olunan fasiləni aradan qaldırdı”.

Hazırladı: Anar TURAN, “Xalq qəzeti”

Bunu “Xalq qəzeti”nə açıqlamasında Efiopiya Federat Demokratik Respublikasının Azərbaycanlı fəxri konsulu, Dağlıq Qarabağın Azərbaycanlı İcmasıının İdarə Heyətinin üzvü Ceyhun Ələkbərov bildirib. Fəxri konsul bildirib ki, Azərbaycan son illər bütün sahələrdə, o cümlədən hərbi sahədə kifayət qədər ciddi irəliləyişlər əldə edib. Vaxtilə olduqca zəif təminatlarla malik olan Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın mübaligəsiz olaraq ən güclü hərbi qüvvəsi, dünyanın ən güclü 50 ordusundan biri hesab olunur. Bunun nəticəsidir ki, 2016-cı ildə Ermənistan silahlı qüvvələrinin qoşunlarımızın təmas xəttini keçməyə cəhd göstərməsi, təxribat-pozuculuq əməlləri ən sərt şəkildə cavabını aldı. İllərdir sülh danışıqlarından nəticə çıxarmayan, qeyri-konstruktiv mövqeyini tərk etməyən və tarixi torpaqlarımızı işğal altında saxlayan düşməni dövlətə Aprel zəfəri ilə ciddi, bəlkə də son xəbərdarlıq edidi.

Azərbaycan Ordusu bu döyüşdə düşmənin 300-dən çox canlı qüvvəsini, xeyli sayda artilleriyanı məhv etdi. Nəticədə işğal altında olan Füzuli rayonunda yerləşən Lələtəpə yüksəkliyi və Tərtərin Talış kəndini nəzarətdə saxlayan strateji yüksəkliklər geri alındı. Hazırda Cənubi Qafqazın kəndində həyatın yenidən öz əvvəlləri axarına düşməsinin yeganə səbəbi də məhz Lələtəpə yüksəkliyinin ordumuz tərəfindən azad olunmasıdır.

C. Ələkbərov qeyd edib ki, Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, Ali Baş Komandanın əmri ilə tez bir zamanda işğal olunmuş torpaqları azad etməyə qadirdir. Bunu işğalçı dövlətin rəhbərləri də çox yaxşı dərk edirlər. Azərbaycanın iqtisadi gücü və potensialının gündən-gündə inkişaf etməsi, Prezident İlham Əliyevin dünya liderləri arasında böyük nüfuzla sahib olması Ermənistan rəhbərliyini yenidən substantiv danışıqların aparılması üçün maddə arxasına keçməyə məcbur etdi.

Azərbaycan Prezidentinin humanist addımı böyük razılıqla qarşılanıb



“Diqlas” ticarət mərkəzində yanğından zərərçəkmiş vətəndaşların problemləri diqqət mərkəzindədir

Azərbaycan bir çox mənarlarda unikal ölkədir. Xüsusilə də təbii fəlakətlərin fəsadlarından əziyyət çəkən vətəndaşlara göstərdiyi böyük yardımlara görə Azərbaycan dövləti çox fərqlənir. Prezident İlham Əliyev “Real” TV-yə müsahibəsində bildirmişdi ki, bütün çətin anlarda dövlət vətəndaşın yanındadır: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artıdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq”.

Xüsusilə qeyd etmək lazımdır ki, dünyanın heç bir ölkəsində sigortalanmamış mülk və obyektlərin dağılması və ya ciddi ziyan görməsi nəticəsində yaranmış böyük maddi itkilər hökumət tərəfindən qarşılanmır və bir çox hallarda vətəndaş öz problemləri ilə başa başa qalır. Lakin Azərbaycan dövləti humanizm dəyərlərinə böyük hörmətlə yanaşaraq, vətəndaşının qaçırıqlarını diqqət mərkəzində saxlayır, bu və ya digər səbəblərdən ciddi maddi zərbə almış insanlara hərtərəfli yardım göstərir.

Bu dəfə də belə oldu. Prezident İlham Əliyev “Diqlas”-dakı yanğına bağlı müşavirə keçirdi və zəruri göstərişlərini verdi. Dövlət başçısı Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirmişdir. Həzrətdən hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlətimizin başçısı qeyd etmişdir ki, onlar iş yerlərini, əmlaklarını itirmiş, ciddi maddi ziyanı düşmüşlər. Bundan başqa, Prezident İlham Əliyev vurğulamışdır ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir. Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır. Azərbaycanın güclü sosial siyasət apardığını vurğulayan dövlət başçısı əlavə etmişdir ki, bu ilin əvvəlində ciddi sosial paket təsdiqlənmişdir və sosial

Martin 26-da Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş güclü yanğın ictimaiyyət arasında geniş müzakirələrə səbəb olmuşdur. Xüsusilə də vətəndaşları yanğın nəticəsində dəymiş maddi ziyan məsələsi narahat edirdi. Vəziyyəti qəlizləşdirən əsas məsələ də bundan ibarət idi ki, yanmış ticarət mərkəzinin binası və sahibkarların əmlakı sigortalanmamışdı. Praktikiada sigorta şirkətləri ancaq sigortalanmış hadisə və maddi ziyanı görə ödənişlər edir. Lakin Azərbaycan Prezidenti İlham Əliyev yanğın nəticəsində ciddi maddi zərər görmüş vətəndaşlarının harayına biganə qalmadı. O, dəhşətli yanğından maddi itkilərə məruz qalmış insanlara yardım edilməsi barədə göstəriş verdi.

təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunmuşdur. Bu təşəbbüsün dünyada bənzəri olmadığını deyən Prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyaın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini də açıqlamış və martın 29-da “Diqlas” ticarət mərkəzində fəaliyyət göstərmiş sahibkarlara maddi yardım üçün 2019-cu ilin dövlət büdcəsindən, Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılmasını nəzərdə tutan sərəncam da imzalamışdır.

Artıq Bakının Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərərçəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Azərbaycan Respublikası Prezidenti sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış işçi qrupu fəaliyyət göstərir. Martin 29-dan etibarən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında keçirilən qəbulda sahibkarların problemləri, onlara dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilmiş, baş vermiş hadisə ilə əlaqədar fəaliyyətlərinin bərpa edilməsində yaranmış çətinliklər və bu istiqamətdə köməkliyi zəruri olan işlər müzakirə olunmuşdur. İşçi qrupu tərəfindən indiyədək 441 sahibkar fərdi qaydada qəbul edilmiş və 381 sahibkar 15 milyon

manatadək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditə ehtiyacının olduğu bildirmişdir. Artıq sahibkarlarla işlərə başlanılmışdır. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılığa əsasən, sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 7 ticarət mərkəzində ümumi sahəsi 30 min kvadratmetr olan 680-ə yaxın ticarət obyekti təklif olunmuşdur. İqtisadiyyat naziri Şahin Mustafayev bunun kifayət qədər ciddi dəstək olduğunu açıqlamışdır. Onun sözlərinə görə, bundan sonra digərlərindən fərqli olaraq, yanğından zərər görmüş sahibkarlar 20 faiz aşağı icarə haqqı ödəməklə işləyəcəklər. Bu təkliflərə uyğun olaraq, 408 sahibkar ümumi sahəsi 12,4 min kvadratmetr olan ticarət obyektlərinə ehtiyac olması barədə müraciət etmiş və bu istiqamətdə işlərə başlanılmışdır.

Ümumiyyətlə, cari il Azərbaycan dövləti bir sıra güclü sosial xarakterli qərarlar qəbul etmişdir. Dünyanın heç bir ölkəsində rast gəlinməyən addıma imza atmaqla Azərbaycan mütləq və vətəndaşını düşünən ölkə kimi bütün dünyaya səs salmışdır. Əlbəttə, dövlət başçısının tapşırığı ilə cəmiyyətdə narahatlıq doğuran problemlər öz həllini tapır və vətəndaşın rəhbərliyini yaxşılaşdırmağa yönəlməli bu siyasət bundan sonra da davam etdiriləcək.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılıqlara əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub. Bununla da, zərərçəkən sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 8-ə çatıb:

Yanğından zərərçəkmiş sahibkarlara daha 1 ticarət obyekti də yer təklif olunur



1. Ziya Bünyadov prospekti, Böyük Şor, 13 ünvanında yerləşən “Imperial” ticarət mərkəzində – 10 obyekt, 1250 kv. m;
2. Əlaqələndirici şəxs: Yaqar Teymurov (tel: 050 299 04 09)
2. Bakıxanov qəsəbəsi, “Aygün” ticarət mərkəzi, 5-ci mərtəbə – 80 obyekt, 6000 kv. m;
3. Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)
3. Bakıxanov qəsəbəsi, “Meqasiti” ticarət mərkəzi (2 mərtəbəli) - 250 obyekt, 12000 kv. m;
4. Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)
4. Dəməgöl qəsəbəsində yerləşən “Eurohome” tikinti

7. “AF-COM” Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparılabilir) ;
8. S.Vurgun küçəsində yerləşən “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza.
- Əlaqələndirici şəxs: Şamil İsmayilov (tel: 050 725 06 60)
- QEYD:** İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255 8007).

“AccessBank”ın İdarə Heyəti “Diqlas” ticarət mərkəzində baş verən yanğın nəticəsində zərərçəkən müştərilərinin kreditlərinin restrukturizasiyası barədə qərar qəbul edib.

"AccessBank"dan "Diqlas"dakı sahibkarlara dəstək!



"AccessBank"-ın İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, yanğın baş verəndən sonra bankda müvafiq komissiya yaradılıb. Sədr qeyd edib ki, yanğın nəticəsində zərərçəkən müştərilərin kreditlərinin restrukturizasiyası barədə qərar həmin komissiyaın topladığı məlumatlara əsasən qəbul edilib: “Qərara əsasən, 2019-cu il aprelin 2-dən etibarən maddi zərərli üzvləşmiş müştərilərə cari mikro kreditlər üzrə 6 ayadək güzəşt müddəti verilib. Güzəşt müddəti ərzində illik faiz dərəcəsi 10 faiz təşkil edəcək. Komissiya işini davam etdirir və toplanan məlumatlar əsasında biz gələcəkdə əlavə güzəştlərin edilməsini də nəzərdən keçirə bilərik”.

Anar Həsənov onu da bildirib ki, bankın təklif etdiyi güzəştdən 31 sahibkar faydalana bilər.

Sədr əlavə edib ki, restrukturizasiya olunacaq portfelin həcmi 200 min manatdan çoxdur: “Dövlətimiz ticarət mərkəzində baş verən yanğın nəticəsində zərərli üzvləşən sahibkarlara öz dəstəyini verdi. “AccessBank” da belə çətin günlərdə müştərilərinə dəstək verməyi özünə borc bilirdi”.

"Diqlas" ticarət mərkəzində yanğın martın 26-da şəhər saatlarında baş verib. Prezident İlham Əliyev martın 29-da yanğın nəticəsində zərərçəkmiş sahibkarlara maddi yardım göstərməsi məqsədi ilə dövlət büdcəsindən ilkin olaraq 3 milyon manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Maliyyə Nazirliyi artıq bu vəsaiti İqtisadiyyat Nazirliyinin hesabına köçürüb.

İş adamları göstərilən qayğıdan razıdırlar

Bakının Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzində baş vermiş yanğın bir daha göstərdi ki, dövlətimiz bu cür hadisələr zamanı çətin vəziyyətə düşən öz vətəndaşını tək qoymur, ona ən yüksək səviyyədə maddi və mənəvi dəstək göstərir.

Şübhəsiz ki, belə münasibətə görə xalqımız da öz Prezidentinin ətrafında sıx birləşir, dövlət başçısının atdığı addımları yüksək minnətdarlıq hissi ilə qarşılayır. Belə, elə buna görə də hazırda ölkəmizdə çox möhkəm əsaslara malik “xalq – iqtidar” birliyi, həmrəyliyi yaşanır. Xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti öz əməli fəaliyyəti ilə dəstəkləyir, dövlətimizin başçısına çox böyük etimad bəsləyir.

Sözgedən yanğın hadisəsi zamanı zərərçəkən Təriyel Ələkbərov iş adamlarına göstərilən qayğıni yüksək dəyərləndirdi: – Əvvəla onun vurğulayım ki, bu gün cəmiyyətimizdə hər bir vətəndaş tutduğu mövqeden asılı olmayaraq, dövlətin diqqətini öz heyatında qabarıq hiss edir. Təbii ki, belə qayğı günbəgün artır. Bu isə həyata keçirilən uğurlu sosial siyasətin məntiqi nəticəsidir.

Onu da deyim ki, hələ ticarət mərkəzində yanğın baş verən anda əmin idim ki, cənab Prezident bizi bu bədbəxt hadisə ilə üzbuüz buraxmayacaq. Məsələyə müdaxilə edəcək, münasibət bildirəcək, qarşılaşdığımız zərərin ödənilməsinə yardımçı olacaq. Çünki bundan əvvəl də belə hadisələr baş vermişdi və o zaman dövlətimizin başçısı zərərçəkənlərin problemlərinə həssas münasibət bəsləmişdi.

Hadisənin gedişi göstərdi ki, zənnimdə yanlışlamışdım. Cənab İlham Əliyev problem ağırılığını dövlətin üzünə götürməsi barədə verdiyi qərar hadisə nəticəsində zərərçəkən bütün iş adamlarının, o

cümlədən mənim də üreyimdən oldu. Belə həssas münasibətə, qayğıya görə, ölkə rəhbərinə bir daha öz təşəkkürümüzdü bildiririk. Möhtərəm Prezident bu addımı ilə xalqın problemlərinə necə diqqət göstərdiyini, vətəndaşların mənafeyinin müdafiəçisi olduğunu bir daha sübut etdi.

Digər zərərçəkən Xəyal Laçınov isə dedi: – Ölkə rəhbərinin tapşırığına əsasən, paytaxtda yerləşən ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlərimiz təşkil edildi. Bir sıra ticarət mərkəzlərində boş qalmış satış yerləri bizə təqdim olundu. Eyni zamanda, ticarət mərkəzlərində zərərçəkənlərdən ilk 4-5 ay ərzində icarə haqqı alınmayacağına söz verildi. Bütün bunlarla bərabər, möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına maddi yardım göstərilməsi, uzunmüddətli güzəştli kreditlərin təklif olunması da biz iş adamlarının dövlət başçısına olan rəğbətini daha da artırdı.

Sonda onu da, etiraf edirəm ki, bu yanğın hadisəsi, həm də biz iş adamlarına ciddi bir dərs oldu. Bundan sonra harada fəaliyyət göstərəcəyimizə baxmayaraq, təhlükəsizlik məsələlərini diqqət mərkəzində saxlayacağıq. Biznes sektorunda sigorta məaifiləndirilməsinə mühüm önəm verəcəyik.

Bəli, acı təcrübə də sübut etdi ki, sahibkar baş verə biləcək bir kimi bədbəxt hadisələrdən daha az zərərli çıxma bilməsi üçün, ilk növbədə, malını, mülkünü sigortalamalıdır.

“Xalq qəzeti”

Fransız dramaturqu Adrian Dekurselin müxalifət haqqında özünəməxsus fikirləri var idi. Yetmişdək vödevil (Fransa feodalları arasındakı eybəcər şəxsləri lağa qoyan xalq satirik mahnılarının adı) müəllifi kimi tarixə düşən bu fransız müfəkkiri deyirdi ki, müxalifət tez-tez siyasi dəyişənlikdən başqa bir şey bilmir. Həqiqətən də, Azərbaycanda uzun illərdir müxalifətin radikal kəsimini zəbt etmiş siyasətbazların son “fəaliyyətlərinin” mahiyyətində məhz dəyişənlik dayanır. Ölkəmizdə böyük quruculuq işləri gedir, sosial siyasət özünün yeni inkişaf mərhələsinə daxil olub. Cəmiyyətin qarşılaşdığı istənilən problemın qısa zamanda həllinə çalışılır, vətəndaş-məmur münasibətləri keyfiyyətə yeni müstəviyə daşınır və bütün bu müsbət prosesin fonunda radikalılar boğazdan yuxarı danışıraq yalan və maksimalist vədlər verməklə özlərini gündəmdən salmamağa çalışırlar. Ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, beynəlxalq hüquq müstəvisində istənilən məsələ üzrə milli maraqlarını qətiyyətlə müdafiə etməsi və bunun üçün lazımı gücün, qüdrətin sahibi olması həzm edə bilməyən “Milli Şura” pozuculuq ənənəsinə sadiq qalaraq kənd stadionuna sıçacaq qədər tərəfdarını küçələrə səsləməyə can atır.

ABŞ dövlət xadimi və diplomat Benjəmin Franklin yazırdı ki, həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır. Radikal müxalifət uzun illər ərzində bu sadə həyat həqiqətini anlamaqdan vaz keçərək, boş-boşuna havada yumruq oynatmaqla məşğuldur. Pozucu, dağıdıcı, destruktiv qüvvələr bütövlükdə müxalifət adından danışmağa, onun funksiyasını özünüküleşdirməyə çalışır və aqressiv davranış tərzini nümayiş

Radikal müxalifətin mitinqbazlıq mərəzi

Özlərinə demokratik qüvvələrin “Milli Şura”sı yarlığını yapıdıran müxalifətin radikal kəsimi yenə mitinq həvəsinə düşüb. Guya xalqın qeydinə qalan bu tribuna əsliqləri “sosial problemləri” həll etmək üçün 2-3 min tərəfdarı stadionla toplağağa çalışırlar. Əslində, dövlətin uğurlu sosial-iqtisadi siyasətinin kölgəsində itmiş bu əbədi ifratçıların məqsədi başqadır: hay-küy salmaqla “vətəndaşların hüquqları uğrunda mübarizə” imitasiyasını qorutmaq və xaricdəki havadarlarından aldıkları yonaratların “həlləddiqini” təsdiqləmək. Radikalların başında dayanan siyasətbazların tələkliyi Azərbaycan cəmiyyətində istehza ilə qarşılanır.

etdirirlər. Radikal müxalifətdə olan insanları Qərbdən olan sponsorlarının yardımı ilə Azərbaycandakı stabilliyi pozmaq istəyirlər. Bu şəxslərin Azərbaycanın milli maraqlarına zidd hərəkət etdikləri heç kəsə sirr deyil. Sosial dayaqlarını çoxdan itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları Azərbaycanda sabitliyin pozulmasına çalışır, buna yönəlik müxtəlif cəhdlər edirlər. Köhnəmiş şüarlarını azsaylı tərəfdarları qarşısında səsləndirən radikal müxalifət başçıları belə anlaşıq davranışları ilə gündəmə gəlmək istəyirlər. Xalqın birmənalı etirazı ilə qarşılaşan radikalırlar formal mövcudluqlarını saxlamaq üçün xaricdəki bəzi bədxah qüvvələrlə işbirliyinə gedir və antiAzərbaycan hərəkətlərini davam etdirirlər. İlluziyalarının əsirinə çevrilmiş radikal

müxalifəti son mitinq keçirmək arzusunı da ölkədə sürət götürmüş inkişafa qara yaxmaq istəyindən başqa ad vermək mümkün deyil.

Bu, bir faktdır ki, müxalifətin radikal kəsimi də dağınıq vəziyyətdədir. Müxtəlif qruplarda belə yarışma yarışma amalı və niyyətləri də fərqlənir. Siyasi ambisiyalarının önündə qaçan deyindən radikalırlar azsaylı tərəfdarlarını bir yere toplamaqda belə yarışa giriblər. Əlbəttə, belə yarışma sağlam siyasi mübarizənin nəticəsi deyil, radikal müxalifət partiyalarında kök salmış başçıların “lider mənamə” hikkəsinin bəhrəsidir. AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı Arif Hacı arasında birincilik uğrunda gedən mübarizə heç kimə sirr deyil. Reneqatlar dəstəsinin

liderlik yarışına girməsi və mitinq məsələsində belə orta q məxrəcə gələ bilməməsi siyasi qüvvələr kimi AXCP və Müsavat Partiyasının iflasının bariz nümunəsidir. Bununla yanaşı, radikal müxalifətin dəyişməyən bolşevizm təfəkkürünün nəticəsidir ki, bu gün xalq onlara qarşı haqlı olaraq etiraz edir və antiAzərbaycan addımlarını pisləyir. Siyasi mədəniyyət kasadlığından olmasın və vətəndaşın real problemləri ilə yox, gələcək qonoralarını təmin etmək istəyi onların ictimai qınaq obyektinə çevrilməsini də şərtləndirir.

Gün kimi aydındır ki, xalq bu antiAzərbaycan ünsürlərin arxasınca getmir. Bir qrup adamın sosial şəbəkələrdə mitinqöncəsi təbliğatla məşğul olmasının da bir işə yaramayacağı məlumdur. Çünki radikal müxalifətin sosial bazası yoxdur, tam tükənib. Mənasız və hədəfsiz çağırışlara da cəmiyyət əhəmiyyət vermirlər. Fiasko alınlarına yazılmış radikal müxalifətə ən layiqli cavabı Azərbaycan dövlətinin vətəndaşının real problemlərini həll etməsi və gündən-günə artan həyat səviyyəsini göstərmək olar. Rüsəy olunağa alışıq radikal müxalifətin bu gərəyi anlaması, həzm etməsi, əlbəttə ki, çətin deyil. Radikal müxalifətə birləşmiş marginal qruplar isə, görünür, bu reallığı həzm etmək qabiliyyətini çoxdan itirib.

“Xalq qəzeti”

Altmışdan çox ölkənin diplomatları Gəncənin sosial-iqtisadi və mədəni inkişafı ilə tanış olublar

❑ **Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri aprelin 2-də Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərinə səfər ediblər.**

60-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Gəncə şəhərinin sosial-iqtisadi, mədəni inkişafı, habelə turizm potensialı ilə yaxından tanış olublar.

Əvvəlcə qonaqlar Gəncə şəhərində Heydər Əliyev Park Kompleksinə gəliblər.

Heydər Əliyev Park Kompleksində yaradılan şərait barədə məlumat verilirən bildirilib ki, parkda yenidənqurma işləri 2012-ci ildə aparılıb. Heydər Əliyev Parkının girişində möhtəşəm "Zəfər tağı" ucaldılıb. Orijinal layihə əsasında inşa olunan bu istirahət məkanında Müasir İncəsənət Mərkəzi və kafe fəaliyyət göstərir. Bura-ya gələn qonaqlar "Zəfər tağı"nın açıq seyrangahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsinə seyr edə bilirlər. Göz oxşayan xiyabanda böyük həcmdə yaşıllaşdırma işləri həyata keçirilib və burada istirahət üçün hər cür şərait yaradılıb. Parkda yaradılan sınıq göl və orijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində Gəncələr evi, müxtəlif məişət obyektləri, əyləncə mərkəzi, istirahət guşələri və uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran "Gəncələnd" əyləncə mərkəzi də fəaliyyət göstərir.

Qonaqlara Gəncədə möhtəşəm layihə əsasında tikilən Heydər Əliyev Mərkəzi haqqında da məlumat verilib. Bildirilib ki, ulu öndərə gəncəllərin sonsuz məhəbbətinin təəcəssümü olan Heydər Əliyev Mərkəzinin əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılıb. Ərazidə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.

Heydər Əliyev Mərkəzinin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Binaın fasadında böyük peşakarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatələnib. Üçmərtəbəli Mərkəzdə şüşədən müasir günbəz quraşdırılıb. Günbəzdə Azərbaycanın xəritəsi əks olunub. Burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ulu öndərin keçdiyi zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətini doğun əks etdirir. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasi əks etdirən, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələrə, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallar muzeydə qorunur. Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş olunur.



Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələri ilə bağlı fotolara geniş yer ayrılıb. Burada Heydər Əliyev Mərkəzində oxu zalı, elektron kitabxana, xarici dil kursları, IDEA İctimai Birliyi resurs mərkəzi, videokonfrans salonu, hərtərəfli təchizatı olan iclas və konfrans zalları var. Akt zalında şəhərin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərə bağlı tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Xalçaçılıq tədris mərkəzi, rəqs dənəyi və sərgi salonu da muzeyin layihəsinin orijinallığına dəlalət edir.

Heydər Əliyev Park Kompleksi ilə tanışlığı başa vuran xarici diplomatların üz tutduqları növbəti məkan böyük mütefəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Qonaqlar əvvəlcə şeyx Nizaminin və şairin valideynlərinin qəbirələrini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə XIV əsrdə tikilib. Bu vaxtdək şairin məzarı üzərində müxtəlif əsrlərdə dörd dəfə türbə tikilsə də, onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib.

Qonaqlar türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıblar.

Sonra qonaqlar "Gəncə Avtomobil Zavodu" (GAZ) istehsalat Birliyinin istehsal sahələrinə baş çəkiblər. Bildirilib ki, Azərbaycanda qeyri-neft sektorunu inkişafına xüsusi diqqət göstərilir, yeni sənaye və istehsal müəssisələri yaradılır. Ölkədə gedən sənayeləşmə prosesinə "Gəncə Avtomobil Zavodu" istehsalat Birliyi də mühüm töhfələr verir. Əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan zavod 2004-cü ilin dekabrında fəaliyyətə başlayıb. İnkişaf tempini sürətlə artıran zavod ötən illərdə istehsal sahələrini genişləndirməkdə davam edib. Fəaliyyətinə OKA, UAZ,

"Aqrolinq" ASC-yə 9662 traktor təhvil verilib. 724 traktor işə iş adamlarına və fermerlərə satılıb. Zavodda Almaniyanın MAHA şirkətinin müasir standartlara cavab verən əyləc sistemlərinin sınaq stendi quraşdırılıb. Burada istehsal edilən bütün texnika – traktor və avtomobillər tam şəkildə sınaqdan keçirilib. 2015-ci ildən zavodda "KAMAZ" və "URAL" markalı avtomobillərin də yığımına başlanılıb.

Qonaqlara məlumat verilib ki, ölkəmizdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində, həmçinin kənd təsərrüfatında istifadə edilən maşın və texnikalara olan ehtiyacın ödənilməsinə bu müəssisənin fəaliyyəti önəmli rol oynayır. Xarici tərəfdaşlarla səmərəli əlaqələr qurulması nəticəsində zavod istehsal olunan maşın və texnikaların çeşidini ildən-ilə artırır. İndi müəssisə Minsk təkerlik dartsicilər zavodu ilə əməkdaşlıq çərçivəsində ağır yük daşıyan qoşqu istehsal edir. Daha çox istifadə olunan "MAZ" markalı avtomobillərin istehsalı da ildən-ilə artır. Son 10 ildə 20 modeldə "MAZ" markalı avtomobil yığılıb. Bu avtomobillərin yığımının 40-50 faizini yerli istehsal təşkil edir. Zavodda müasir tələblərə cavab verən qaynaq və boyama, sudaşmayan avtomobillər üçün çənələr hazırlayan sahələr fəaliyyət göstərir. Avtomobil və traktor qoşquları əsasən yerli istehsaldır. Bu gündək 852 traktor qoşqusu, 330 isə "MAZ" qoşqusu istehsal edilib.

Zavodda istehsal xətlərinin sıxlığı nəzərə alınaraq, 30 min kvadratmetr sahəsi olan yeni istehsalat sahəsi yaradılıb. Burada ən müasir avadanlıqla təchiz olunan texnologiyalar quraşdırılacaq. Yeni istehsal sahəsində "MAZ" markalı avtomobulların quraşdırılması nəzərdə tutulur. Bu, həm də 120-150 əlavə iş yerinin açılmasına imkan verəcək. Hazırda müəssisədə 600-dən artıq işçi çalışır. Zavodda işçilər pulsuz yemək və nəqliyyatla təmin olunublar.

Bundan başqa, zavodun mütaxəssisləri Almaniyanın "HALLER" kommunal avadanlığının "MAZ" şassi-

nin üzərində quraşdırılması üçün konstruktiv dəyişiklik edib. Hazırda zavodda birgə layihə olan 16 və 21 kubmetr tutumu olan kommunal maşınların istehsalı həyata keçirilir. Bu gündək zavodda 60 ədəd 21 kubmetrlik "HALLER" kommunal maşını istehsal olunub.

Ötən ilin dekabrında Gəncə avto-

mobil zavodunun rəhbərliyi ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Belarus Respublikasına birgə işgüzar səfəri zamanı zavodda elektrobusların istehsalı ilə bağlı "Belkomunnaş" şirkəti ilə memorandum imzalanıb. Bu memorandum əsasında yaxın günlərdə 4 avtobus komplektləşdiricilərinin zavoda gətirilərək gözlənilir.

Hazırda müəssisənin Gürcüstan-da nümayəndəliyi fəaliyyət göstərir. Həmçinin GAZ Belarus traktorlarının Türkiyə Respublikasında və digər ölkələrdə istehsalını və satışını təmin etmək məqsədilə həmin ölkədə istehsal sahəsi yaradılıb.

Daha sonra qonaqlar müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan "İmamzadə" dini kompleksi ilə tanış olublar. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə beşinci İmam Məhəmməd Bağırin oğlu Mövlana İbrahim dəfn edilib. "İmamzadə" ziyarətgahı əsrlərboyu insanların üz tutduğu müqəddəs məkanlardır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş abadlıq-quruculuq və yenidənqurma işləri aparılıb.

"İmamzadə" kompleksin ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra şahzadə İbrahim qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Müseyinyye və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan "İmamzadə" kompleksi qonaqlarda böyük maraq oyadıb.

Gəncə şəhəri ilə tanışlığı başa vuran qonaqlar Samux rayonuna yola düşüblər.

Diplomatları Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə müşayiət edib.

AZƏRTAC



Statistika Komitəsi ilə fəal əməkdaşlıq etdiyini qeyd edib. O, Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahıyaalmasına hazırlıq işlərini də yüksək qiymətləndirib, hər cür dəstəyə hazır olduqlarını vurğulayıb.

Görüşdə Dövlət Statistika Komitəsi ilə UNFPA arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Miss və Mister RAGB-2019" müsabiqəsi keçirilib

❑ **Rusiyanın Azərbaycanlı Gəncər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Miss və Mister RAGB-2019" müsabiqəsi başa çatıb.**

Bu il mart ayında Azərbaycan gənclərinə xas olan ən yaxşı keyfiyyətləri təəcəssüm etdirən bir gənc qız və bir gənc oğlan seçmək üçün müsabiqə elan edilib. RAGB-nin sosial şəbəkələrindəki səhifələrində aparılmış səsvermədən sonra səkkiz iştirakçı finala çıxıb.

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev müsabiqənin final mərhələsinə açıq elan edərək deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat Rusiyada yaşayan və təhsil alan gənclərin sıx birləşməsinə, onların elmi, təhsil, yaradıcılıq sahələrinə aid və ictimai xarakterli təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradır. Təşkilatın rəhbəri Leyla Əliyeva istedadlı gəncləri həmişə dəstəkləyir, onların yaradıcılıq imkanlarının reallaşdırılmasına kömək edir. E.Hacıyev deyib: "Bizim bugünkü tədbirimiz artıq ənənəyə çevrilir. Bu müsabiqəmiz başqa oxşar tədbirlərdən fərqlənir. Bizim müsabiqənin iştirakçıları münəsfirlər heyətinin üzvlərinə Azərbaycanın ənənələri, mədəniyyəti, milli geyimləri barədə məlumat verəcəklər. Onlar müğənni, rəqqas, intellektual və teatr sahəsinin mütaxəssisləri olacaqlar".

Müsabiqənin final mərhələsinə çıxmış iştirakçılar – Səbinə Abbasova (Moskva), Səbinə Bayramova (Moskva), Kamilla Ələsgərova (Kazan), Tünzələ Mirzəzadə (Moskva), Şahnaz Zeynalova (Perm), Anar Ağazadə (Moskva), Seymur Qarayev (Kaluqa) və Məhərrəm Mehərrəmov (Moskva) münəsfirlər heyətinə öz video-vizit kartlarını təqdim ediblər. Sonra üç iştirakçı yaradıcı müsabiqə, milli geyimdə defile



və müsahibə sınaqlarından keçməli olublar. Hər bir iştirakçı müəyyən obraz fəkirləşib tapıb və bu obrazı səhnədə yaradıb. Olduqca parlaq və qeyri-adi nəticə alınıb.

Münəsfirlər heyətinin modelyer-rəssam, Rusiya Dizaynerlər İttifaqının üzvü, Parisdəki Rus Rəssamlar Assosiasiyasının üzvü Orxan Sultan, opera səhnəsinin yeni ulduzu, Rusiya Milli Qvardiyası Federal Qoşun Xidməti ansamblının solisti, beynəlxalq müsabiqələr laureatı Lali Xabalova və "Səttar" brendinin həmtəsisçisi, rəssam Cemra Səttar daxil idi.

Münəsfirlər heyətinin apardığı səsvermənin yekunlarına əsasən "Miss RAGB-2019" tacı G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin tələbəsi Səbinə Abbasovaya çatıb. "Mister RAGB-2019" – Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında Hərbi Universitetin kursantu Anar Ağazadə isə təşkilatçılardan kubok alıb.

Müsabiqənin qaliblərinə və digər finalçılara təşkilatçılar adından diplomlar və qiymətli mükafatlar təqdim edilib.

Tədbir maraqlı musiqi proqramı ilə davam edib.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Abbas İSMAYILOV: 31 mart soyqırımı ermənilərin şovinist xislətinin təzahürüdür

❑ **Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart məhz fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz günlərdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici əlaqələr üzrə baş müxəssisi Abbas İsmayilovun 31 mart – Azərbaycanlıların Soyqırımı Günü barədə yazısını təqdim edirik.**



Azərbaycanlıların soyqırımı 200 il ərzində ermənilərin əli ilə azərbaycanlılara qarşı həyata keçirilən qəddar siyasətdir. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın tarixdə görünən ən vəhşi, ən qəddar və millətimizə qarşı törədilmiş növbəti bir haqsızlıq kimi tarixə qanlı həflərlə yazılıb. Ermənilərin Azərbaycan xalqına qarşı uzun illər ərzində həyata keçirdiyi ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb.

Rəsmi mənbələrə görə, bu soyqırımı nəticəsində 12 minə yaxın insan qətlə yetirilib. Bir o qədəri isə itkin düşüb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanına əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub.

Kulner soyadı bir alman həmin hadisələrin canlı şahidi olub və 1925-ci ildə bunları yazıb: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün

sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilib, qanrıları yırtılıb, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşıllara da rəhm etməmişdilər".

Azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabıt Ovanes Apresyan söhbətlərinin birində bildirib ki, öz məqsədlərinə çatmaq üçün ingilislərin və rusların yardımlarından faydalanmışlar və sadəcə Bakıda məmər hadisələri zamanı 25 min azərbaycanlı qətlə yetirilmişdir.

Bütün bu cinayətlərə beynəlxalq ictimaiyyətin laqeyd münasibətləri erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı növbəti soyqırımı və deportasiya haqlarının törədilməsinə şərait yaradan əsas amillərdən biri olub. İrəvan quberniyasının Azərbaycan əhalisinin sayının 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə qədər azalması, 1948-ci ildə 100 min nəfərdən çox azərbaycanlının Ermənistandan deportasiya edilməsi dünyada bütöv bir xalqa qarşı həyata keçirilən zorakılıq siyasətinə biganəliyin nəticəsidir.

Bunlar erməni faşizminin yalnız ötən əsrin əvvəllərində xalqımıza qarşı həyata keçirdiyi faciələrəndən biri idi. Onu da qeyd etmək lazımdır ki, ermənilər şovinist məqsədlərinə nail olmaq üçün hər bir vasitədən istifadə edərək Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında yaşayan müxtəlif xalqlara qarşı soyqırımı siyasəti yürütmüşlər. Bu siyasətin qurbanları sırasında isə qədim dövrlərdən ölkəmizdə məskunlaşmış bir çox xalqların – ləzgilərin, yəhudilərin, tatların, kürdlərin, talışların və digərlərinin nümayəndələri də olub.

Statistika Komitəsi BMT-nin Əhali Fondu ilə əməkdaşlığın prioritetlərini müzakirə edib

Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondunun (UNFPA) gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Komitədən bildirilib ki, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov aprelin 2-də BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə ölkə direktoru Karl Kullessa ilə görüşüb.

Görüşdə Dövlət Statistika Komitəsi ilə UNFPA arasında gələcək əməkdaşlıq perspektivləri və oktyabrın 1-10-da Azərbaycanda

keçiriləcək əhalinin siyahıyaalınmasına hazırlıq məsələləri müzakirə edilib.

Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafının dayanıqlı və sistemli xarakter daşıdığını, ölkə iqtisadiyyatının bütün sahələrini kimi milli statistika sisteminin də inkişaf etdiyini və daim təkmilləşdirildiyini qeyd edib.

Komitə sədri oktyab-

rın 1-10-da ölkəmizdə keçiriləcək əhalinin siyahıyaalınmasına hazırlıq işləri barədə də ətraflı məlumat verib. Bildirib ki, ötən ilin oktyabrında Qəbələ rayonunda keçirilmiş sınaq siyahıyaalınması zamanı əldə edilən təcrübədən əsas siyahıyaalınmanın daha yüksək səviyyədə təşkil üçün istifadə olunacaq, hazırda isə Təqvim planında nəzərdə tutulmuş tədbirlər uğurla icra edilir.

K.Kullessa UNFPA-nın Azərbaycanın bir sıra dövlət qurumları, o cümlədən Dövlət

Şəhid hərbcilərimizlə bağlı layihəyə yekun vuruldu

Gəncələr Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində Tərxis Olunmuş Hərbcilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən "Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbcilərimizin cəmiyyətimizə tanındılması" adlı layihə həyata keçirilib. Bununla bağlı əvvəlcə Ağdam, Bərdə və Tərtər rayonlarında gənclərlə görüşlər keçirilib.

Daha sonra isə görüşlər Nərimanov rayonunun 39 nömrəli və Nəsimi rayonunun 151 nömrəli tam orta məktəblərində keçirilib. Mərasimlərdə həmin məktəblərin direktorları Tahirə Şükürova, Kifayət Tanrıverdiyeva, "Qara-bağ Əlilləri və Veteranları" İctimai

Birliyinin sədri Növrəstə Yusifova, "Ehtiyatda olan Zabitlərin Kon-federasiyası" İctimai Birliyinin sədr müaviniləri ehtiyatda olan polkovniklər Hikmət Ağayev, Həsən Əmirov, 2016-cı il aprel döyüşlərinin iştirakçıları, ehtiyatda olan baş leytenant Loğman

Məmmədov, gizir Elməddin Ağayev iştirak ediblər.

Görüşlər şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütlə və Dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbcilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlı çıxış edərək bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş hərbcilərimizin gənclər arasında təbliğ olunmasından və onlarda vətənpərvərlik ruhunun artırılmasından ibarətdir.

Layihə rəhbəri daha sonra şəhid ailələrinə göstərilən dövlət qayğısından söz açaraq bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq son 15 ildə müharibə əlillərinin, şəhid ailələrinin eləcə də bu kateqoriyadan olan digər insanların sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə fərman və sərəncam imzalanıb, bu siyasət eyni ardıcılıqla hazırda da davam etdirilir.

Digər çıxış edənlər keçdikləri döyüş yolundan, şəhidlərimizin qəhrəmanlıqlarından, o cümlədən, Azərbaycan Ordusunun qüdrətindən danışaraq bu kimi tədbirlərin mütləmədi keçirilməsinin gənclərimiz arasında vətənpərvərlik ruhunun artırılmasına işinə mühüm töhfə olduğunu bildiriblər.

Tədbirlər məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya və sənədi filmin nümayişi ilə yekunlaşdırılıb.

Sonda layihə çərçivəsində hazırlanmış bukletlər görüş iştirakçılarına paylanılıb.

"Xalq qəzeti"





Səudiyyə Ərəbistanı

Ən gəlirli şirkət

Səudiyyə Ərəbistanı "Saudi Aramco" neft şirkəti 2018-ci ildə dünyanın ən gəlirli şirkəti olub. Bu barədə "Moody's və Fitch" reyting agentliyinin yaydığı məlumatla görə, ötən il şirkətin xalis gəliri 111,1 milyard dollar təşkil edib. Bu göstərici ikinci və üçüncü yerlərdə qərarlaşan Apple və Samsung şirkətlərinin gəlirlərini xeyli üstələyir. Belə ki, ötən il bu şirkətlər müvafiq olaraq 59,5 və 35,1 milyard dollar vəsait qazanıb. Məlumatı "Bloomberg" yayıb.



Çin

Festival bir həftə davam edəcək



Çində keçirilən ənənəvi Pekin beynəlxalq film festivalı aprelin 13-də başlayacaq. Bu il 9-cu dəfə keçiriləcək festival bir həftə davam edəcək. Tədbir günlərində Pekinin 30 kinoteatrında 500-ə yaxın film nümayiş olunacaq. Bildirilir ki, müxtəlif nominasiyalarda qalibləri tanınmış kino mütəxəssislərindən, rejissor və aktyorlardan ibarət münisiflər heyəti seçəcək. Qeyd edək ki, festivalın əsas hadisəsi 15 "Tiantan" mükafatının təqdimatı sayılır. Xəbəri TASS verib.

Niderland

Qadağanı pozanlar cərimələnəcək

Niderlandda üzü bağlayan geyimlərin qadağanı edilməsi ilə bağlı qərar cari ilin avqust ayının 1-də qüvvəyə minəcək. Bu barədə hökumətin yaydığı məlumatda bildirilir ki, ictimai nəqliyyat, məktəblər, xəstəxanalar və dövlət müəssisələrində pəncərə və niqab qadağanı ediləcək. Qaydanı pozanları 410 avro cərimə gözləyir. Qeyd edək ki, bu qadağanı özündə əks etdirən qanunu 2016-cı ildə parlamentin ikinci palatası, 2018-ci ildə isə Senat qəbul edib. Xəbəri BBC verib.



İspaniya

"Brexit"in fəsadları



"S&P" bunu İspaniyanın aparıcı banklarının filiallarının Birləşmiş Krallıqda fəaliyyət göstərməsilə əlaqələndirib. Xəbəri "Euronews" verib.

"Atletiko" müdafiəni gücləndirir

Madridin "Atletiko" klubu Portuqaliyanın "Porto" klubunun müdafiəçisi Aleks Tellesin transfer edib. Paytaxt klubu Tellesin keçidi üçün Lissabon təmsilçisinə 30 milyon avro ödəyib. Qeyd edilir ki, Tellesin keçidi ilə yanaşı, "Atletiko" "Porto"-nun yarımmüdafiəçisi Ektor Errerani da transfer edib. Lakin Errera üçün madridlilərin nə qədər ödədiyi tam açıqlanmayıb. Xəbəri "Eurosport" verib.



Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

BANM-da İstanbul Aydın Universitetinin rəhbərliyi ilə görüş



□ Bakı Ali Neft Məktəbində (BANM) İstanbul Aydın Universitetinin prezidenti Mustafa Aydın və onun rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib.

BANM-dan verilən məlumata görə, görüş zamanı BANM-ın rektoru Elmar Qasimov ali məktəbin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. İstanbul Aydın Universi-

tetinin rəhbəri ali məktəbi möhtəşəm kampus və yüksək ballı tələbələri olduğu üçün təbrik edib. Daha sonra Mustafa Aydın qurucusu olduğu Avrasiya Universitetlər Birliyinin

(EURAS) fəaliyyəti və onun gördüyü işlər haqqında danışılıb.

Bakı Ali Neft Məktəbinin də üzvü olduğu birliyin növbəti beynəlxalq sərgisindən danışan Mustafa Aydın Bakı Ali Neft Məktəbi ilə birgə Azərbaycan təhsilinin dünyada təmsilini istiqamətində birgə planların reallaşdırılmasına hazır olduğunu bildirib. O, ali məktəbi hər il minlərlə dünya universitetlərinin qatıldığı və Şimali Amerikada təşkil olunan NAFSA və digər təhsil sərgilərinə qatılmağa dəvət edib.

Görüş zamanı həmçinin universitetlər arası münasibətlərin inkişaf etdirilməsinə, tələbə mübadiləsi proqramlarına dair müzakirələr aparılıb. Tərəflər arasında həmçinin Azərbaycanı təhsil sektoruna cəlb etmək mərkəzi halına gətirmək, BANM-da beynəlxalq tələbə sayını artırmaq kimi məsələlərdən bəhs olunub.

Nümayəndə heyəti BANM-ın kampusu ilə tanış olub.

Samira ƏLİYEVƏ, "Xalq qəzeti"

PAVEL KLİMKİN: Avropa İttifaqına və NATO-ya doğru yolumuz dəyişməyəcək

□ Ukrayna prezidenti seçkilərinin ikinci turunda kimin qalib gəlməsindən asılı olmayaraq, ölkənin Avropaya və Avroatlantik məkana inteqrasiyası ilə bağlı siyasəti və kursu dəyişməyəcək. Bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin CNBC telekanalına müsahibəsində bəyan edib. Məlumatı TASS verib.



"Mən əminəm ki, xarici siyasətimizdə tam geri, sağa və sola dönüş olmayacaq. Ukrayna ictimaiyyəti heç kimə imkan verməz ki, ölkənin xarici siyasəti əsas istiqamətindən dönsün. Bu, Avropa İttifaqına və NATO-ya doğru yola da aiddir", - deyə Klimkin bildirib.

Onun sözlərinə görə, Ukrayna-Rusiya münasibətlərində də heç nə dəyişməyəcək. Hazırda iki ölkə arasında baş verənlər əbədidir. "Söhbət bizim mentalitetdən, tarixdən, biz ukraynalılardan gedir. Ukrayna Aİ, NATO istiqamətində irəliləməkdə davam edəcək. Hansısa fərqlər, müvəqqəti çərtlər ola bilər, ancaq strategiya nöqtəyi-nəzərindən bu, yüz faiz həll olunub".

Xatırladaq ki, martın 31-də Ukraynada növbəti prezident seçkiləri keçirilib. Bülletenlərin 98 faizinin hesablanması nəticəsində məlum olub ki, "Xalqın xidməti" Partiyasının yaradıcısı Vladimir Zelenski 30,24 faiz, hazırkı Prezident Petro Poroşenko isə 15,93 faiz səs toplayıb. Seçkilərin ikinci turu aprelin 21-də keçiriləcək.

Məlumatla görə, Prezident Poroşenko seçki kampaniyasında dəstək qazanmaq üçün Almaniya səfərinə getməyi planlaşdırır. Seçkilərin birinci turundan sonra Almaniya Kansleri Angela Merkel Poroşenkoya zəng edərək, onu ikinci tura keçməsi münasibətilə təbrik edib. Merkelin partiyası isə Zelenskini yaxın 3 həftə ərzində nə uğrunda çıxış etdiyi və hansı partiyalardan dəstək aldığı barədə dəqiq məlumat verməyə çağırıb.

Paşa ƏMİRANOV, "Xalq qəzeti"

Hava proqnozu

☞ Aprelin 3-də
☞ Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, aralıq tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm cıvə sütunundan 764 mm cıvə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
☞ Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə aralıq yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 0-5 dərəcə isti, dağlıq ərazilərdə 3-6 dərəcə şaxta, gündüz

10-15 dərəcə isti olacaq.

☞ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağıntılı olacaq, qar yağacağı ehtimalı var. Ayırı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

☞ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayırı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq.

☞ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz

tədricən kəsiləcəyi gözlənilir. Ayırı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
☞ Mərkəzi Aran: Ağdaşçevir, Yevlax, Göyçay, Mingəçevir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq, çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
☞ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-7, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Rusiya-Yaponiya strateji dialoqu keçirilir

Tokioda Yaponiya Xarici İşlər Nazirliyinin "İkura" qəbul evində Rusiya ilə strateji dialoqun 15-ci raundu başlayıb.

Görüşdə iştirak edən Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Vladimir Titov, Yaponiya təmsilçilərinə isə Akiba Takeo rəhbərlik edir.

Görüşdə strateji əhəmiyyət kəsb edən ikitərəfli və regional məsələlər müzakirə ediləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevral ayında Münxen Təhlükəsizlik Konfransı zamanı Yaponiyalı həmkarı Taro Kono ilə görüşərək dialoqun keçiriləcəyi barədə açıqlama vermişdi.

Qeyd edək ki, Rusiya-Yaponiya strateji dialoqu 2007-ci ildən başlayıb. Sonuncu dəfə dialoq ötən il Moskvada keçirilmişdir.



Qeyd edək ki, Moskva və Tokio artıq on illərdir ki, İkinci Dünya müharibəsinin nəticələrinə dair sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar aparır. Hər iki ölkə Cənubi Kuril, İturu, Şikotan və Kunaşir adalarının özünəməxsus olduğunu iddia edir.

"Xalq qəzeti"

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir

Londonun "İCE" Birjasının məlumatına görə, "Brent" markalı neftin bir bareli 69,19, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın "WTI" markalı neftinin bir bareli 61,59, Azərbaycanın "AzeriLight" markalı neftinin bir bareli 70,69 dollar olub.

Ekspertlər bildiriblər ki, OPEC + ölkələri mart ayında hasilatı sutkada daha 295

min barel azaldaraq 30,385 milyon barelə çatdırıblar.

Ən iri neft dövləti olan Səudiyyə Ərəbistanı isə son dörd ildə ilk dəfə olaraq hasilatı sutkada 9,82 milyon barel azaldıb.

OPEC + ölkələrinin belə addımı istəməz dünya bazarında "qara qızıl"ın bahalaşmasına səbəb olub.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Rusiya və Türkiyə ekspertləri Moskvada Suriya münaqişəsi ilə bağlı müzakirələr aparacaqlar



Bu il aprelin 4-də Moskvada "Suriyada sülh prosesləri çərçivəsində Rusiya-Türkiyə münasibətləri" mövzusunda panel iclasları başlayacaq. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd edək ki, müzakirələr Türkiyə Prezidenti Administrasiyasının Xarici Əlaqələr İdarəsinin təşəbbüsü ilə "Türkiyə bu gün" ("Turkey Today") panel iclasları çərçivəsində keçirilir. Yeri gəlmişkən, analoji panel müzakirələri bundan əvvəl BMT Baş Assambleyası, Prezident Rəcəb Tayyib Ərdoğanın Berlinə səfəri, Buenos-Ayresdə "Böyük iyirmilər"ın sammiti zamanı da təşkil olunub. Bundan başqa, London, Pekin, Şanxayda müxtəlif aktual mövzulara həsr olunan beynəlxalq tədbirlərdə də "Türkiyə bu gün" mövzusunda fikir mübadiləsi aparılıb.

Moskvada keçirilən panel müzakirələrində nüfuzlu rus və türkiyəli siyasi ekspertlərlə bərabər, aparıcı KİV və QHT təmsilçiləri, alim və iş adamları iştirak edəcəklər. Tədbirdə Suriya münaqişəsinin həlli yolları, region ölkələrinin təhlükəsizliyi, terrorizmlə mübarizə və sair məsələlər üzrə dəyərli təklif və tövsiyələrin səsləndiriləcəyi gözlənilir.

Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin Türkiyədə bu il martın 31-də baş tutan belediyyə seçkilərində qələbəyə görə Prezident Rəcəb Tayyib Ərdoğanla zəng edərək onu təbrik edib. Türkiyə dövlətinin başçısı diqqətə görə rusiyalı həmkarına təşəkkür edib.

M.HACIXANLI, "Xalq qəzeti"

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Teatr Xadimləri İttifaqının idarə Heyəti və mərkəzi aparatı rejissor, aktyor və ssenarist

RÖVŞƏN ALMURADLININ

vəfatından kədərləndiklərini bildirir və marhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"Azərsu" ASC-nin kollektivi kommunikasiyalara nəzarət şöbəsinin mühəndisi Cəbrayıl Cəbrayıl oğlu anası

GÜLARA XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Mehdi, Möhtərəm, Rza, Müstəqim İsmayilovlar, İlham və Tural İbrahimovlar, Rafiq və Vəli Hüseynovlar ailələrilə birlikdə Fəzil Həsənova atası

QAYIB HƏSƏNOVUN

Tovuz rayonunda vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlili), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnəmə 022273

İNDEKS

0282

TİRAJ

7426

SİFARİŞ

1073

QİYMƏTİ

40 qəpik

Çapa imzalanmışdır 00:00